

Ramazan Təqvimi, 2019 | Bakı üçün

Gün	Tarix (May- İyun)	Sübh (Sahur- İmsak)	Günəş çıxır	Zöhr namazı	Əsr namazı	Məğrib (İftar)	İşa namazı
1	06	03:48	05:34	12:37	16:30	19:41	21:20
2	07	03:46	05:33	12:37	16:30	19:42	21:22
3	08	03:44	05:32	12:37	16:30	19:43	21:23
4	09	03:43	05:31	12:37	16:31	19:44	21:25
5	10	03:41	05:30	12:37	16:31	19:45	21:26
6	11	03:40	05:29	12:37	16:31	19:46	21:28
7	12	03:38	05:28	12:37	16:31	19:47	21:29
8	13	03:36	05:27	12:37	16:32	19:48	21:31
9	14	03:35	05:26	12:37	16:32	19:49	21:32
10	15	03:33	05:25	12:37	16:32	19:49	21:34
11	16	03:32	05:24	12:37	16:32	19:50	21:35
12	17	03:30	05:23	12:37	16:33	19:51	21:37
13	18	03:29	05:22	12:37	16:33	19:52	21:38
14	19	03:28	05:21	12:37	16:33	19:53	21:39
15	20	03:26	05:20	12:37	16:33	19:54	21:41
16	21	03:25	05:20	12:37	16:34	19:55	21:42
17	22	03:24	05:19	12:37	16:34	19:56	21:44
18	23	03:22	05:18	12:37	16:34	19:57	21:45
19	24	03:21	05:17	12:37	16:35	19:58	21:46
20	25	03:20	05:17	12:37	16:35	19:59	21:48
21	26	03:19	05:16	12:38	16:35	19:59	21:49
22	27	03:18	05:15	12:38	16:35	20:00	21:50
23	28	03:17	05:15	12:38	16:36	20:01	21:51
24	29	03:16	05:14	12:38	16:36	20:02	21:53
25	30	03:15	05:14	12:38	16:36	20:03	21:54
26	31	03:14	05:13	12:38	16:36	20:03	21:55
27	01	03:13	05:13	12:38	16:37	20:04	21:56
28	02	03:12	05:12	12:38	16:37	20:05	21:57
29	03	03:11	05:12	12:39	16:37	20:06	21:58
30*	04	03:10	05:12	12:39	16:38	20:06	21:59

*- Ramazan 29 və ya 30 gün olur.

Gəncə +14, Qazax +19, Quba +6, Şamaxı +6, Şəki +12,
Xaçmaz +10, Yevlax +11, Göyçay +8, Zaqatala +14.